

1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyov dünyaya göz açıb. Bu tərix ölkəmizdə Milli

Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Üzeyir Hacıbəyova həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.

Artıq üç ildir Milli Musiqi Günü xüsusilə əlamətdardır. Çünkü 30 ildən sonra işğaldan azad edilən Azərbaycanın mədəniyyət paytaxtı Şuşada üçüncü dəfə Beynəlxalq Musiqi Festivalı keçirilir. Qeyd edək ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan bu festival hər il sentyabrın bu günündə açıq elan edilir və 10 gün davam edir.

Üzeyir Hacıbəyov bəstəkar, alim, yazıçı, publisist, içtimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqi ilk operanın banisi kimi tanınır. Məhz onun fədakar əməyi sayesində Azərbaycan milli opera sənətinin tarixi 115 il bundan önce tamaşaşa qoyulan “Leyli və Məcnun” operası ilə başlanıb.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqi ilk operasıdır. “Qoca Şərq” in opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əslı və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.

#### Milli musiqimizin banisi...

Üzeyir Hacıbəyov yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” tekçə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşاقlarını da məftun edib. Taleyi uğurlu getirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.

Onun “Füruzə” adlı yarımcıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanın bu operanın musiqi parçaları arasında “Füruzə”nın ariyası xüsusilə diqqətəlayiqdir. Belkə elə buna görədir ki, opera yarımcıq qalsa da, arya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.

Şərqi ilk operetta janrinin yaranması da Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komedyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komedyianın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqları çıxış ediblər.

Müəllifin ikinci musiqili komedyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.

Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komedyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrin səhnəsində oynanılib. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-ci ilde çəkilib. Bu, səssiz film olub.

Üzeyir Hacıbəyovun ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisine xidmet edən bu unudulmaz şəx-

siyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahni və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının

# Üzeyir musiqisinin gücü



## Milli Musiqi Günü

# Milli Musiqi Günü 3 ildir Şuşada qeyd olunur

himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimi zi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdırıb ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

Bu gün adını çox iftخارla andığımız Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işiqli xatırəsi xalqının qəlbində daim yaşayacaq.

Üzeyir bəyin səhne yaradıcılığı irsi müasir musiqi mədəniyyətinin təbliğində çox önəmlidir. Onun Şərqi ölkələrinin musiqi mədəniyyətinin inkişafındakı tarixi xidmətləri isə əvəzsizdir. İllər, qərinələr, əsrlər bir-birini əvəz edəcək, “Koroğlu” operasının möhtəşəm uvertürası öz əzəməti ilə ruhumuza, qanımıza qəhrəmanlıq simvolu kimi əbədi həkk olunacaq. Bu musiqi parçasını höycənsiz dinləmek mümkün deyil, çünki bu musiqi qoç Koroğlunun, Babəkin, Cavanşirin, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin şəhadəti, Azərbaycanın musiqi beiyi olan, mədəniyyət paytaxtı-Şuşamızı azadlığa qovuşdurən qəhrəmanlarımızın nərəsidir... Onun müəllifini xalqının sevimli olmaq səadətinə qovuşdurən da elə Üzeyir musiqisinin gücü, qüdrətidir...